



Səddat CƏFƏROV,
iqtisadiyyat elmləri üzrə fəlsəfə
doktoru,
*Azərbaycan və Rusiya Yazıçılar və
Jurnalistlərin Birliklərinin üzvü,
Beynəlxalq Yazarlar Birliyinin üzvü*

Gülxani Pənahın çoxsaylı tədqiqat
əsərlərinin sırasında "Şəxsiyyətlə
yaradılığının vəhdəti" monoqrafiyası¹
xüsusi şəxslərdir. Birincisi, osas ona
görə seçilir ki, mövzü Azərbaycan
xalqı üçün çox həssas tarəfləri ilə
diqqəti cəlb edir.

İnsan organizminin elə bir xüsusiyyəti var ki, haradan ağrırsası, sanki elə can da oradadır. Hətta insanın psixoloji olaraq belə bir xüsusiyyəti də var ki, bədəndən qopub ayrılmış hissiniň ağrısını da özü hiss edir. Beləliklə, biz bir vaxt Azərbaycan adlı böyük coğrafi məkanın çox geniş sərhədlərini bu günün nozarı ilə xəyalımızda canlandırır və olımız çatmayıyan yerlərin ağrısını hiss edirik. Şübəsiz, Azərbaycandan qopub ayrılmış bir parça kimi Korkük dəhəsindən mənviyyat körpüleri var ki, bunu da təfəkkür, düşüncəsi, alım fədakarlığı ilə qura bilən, yarada bilən zəka sahibləri var. Əlbəttə, səhəbə burada birinci növbədə Qəzənfər Paşayevdən gedir. Əgər belə demək mümkünsə, o, Korkük Azərbaycan üçün sənki yenidən koş etdi. Korkükü bizim düşüncəmizə gotirdi. İraq türkmanları haqqında təsəvvürümüzün sorhədləri kifayət qədər genişləndi. Onların hayat tərzini öyrənməklə, mənvi sərvətləri ilə tanış olmaqla bir həqiqəti dərk etdik ki, ayrı-ayrı adalar şəklində mövcud olan bu iki ərazi mənviyyatını yaddaşı ilə qoruyub saxlayıb. Amma əlbəttə, əlaqələr uzun müddət itib, siyasi baxışlar hətta imkan verməyik ki, eyni dildə danışan, eyni adot-ononoyo malik olan insanlar bir-biri ilə əlaqə saxlaya bilsinlər.

Xüsusi Sovet dövründə mənviyyat yollarının açılması çox çötüñ idi. Amma Qəzənfər Paşayev bu çətinliklərin öhdəsindən özünəməxsus istedad və bacarıqla gələ bildi.

Korküklü professor Mahir Naqib Qəzənfər Paşayevin bu xidmətlərini çox ləkən, yığcın şəkildə belə ifadə etmişdir: "Bir zamanlar tək vahid torpaq halında olan Korkük və Azərbaycan indi iki adə halına gəlməyidir. Bu gün bu iki adəm bir-birinə bağlayan körpünün memarı məhz Qəzənfər Paşayevdir... İftixarla söyləyə bilərik ki, artıq o, Əta

ADALAR ARASINDA KÖRPÜ

YAXUD, QAZƏNFƏR PAŞAYEV VƏ ÇAĞDAŞ KORKÜK ƏDƏBİ MÜHİTİ

Tərzbəyi qədər dəyərli bir həkim qüvvə yaxşı bilir ki, onun osas güc mənbəyi dildir. Ona görə də dili unutdurmaq, yaddaşı manqurlaşdırmaq üçün on müxtəlif üsul və vasitələrdən istifadə olunur.

Qəzənfər Paşayevin Azərbaycana daşıdığı monovi sərvətlər xəzinəsi göstərir ki, dil nə qədər tozyıqlorə mərəz qalsa da, osas enerjisini, yoni odunu, közünü qoruyub saxlaya bilib. Əlbəttə, bunun üçün yaddaşa yaşayan monovi sərvətlər osas saxlanca yeri, xəzinə rolü oynayıb.

G.Pənah Pənah Qəzənfər Paşayev haqqındaki monoqrafiyanın II fəslini "Qəzənfər Paşayev və çağdaş Korkük ədəbi mühiti" adlandırmışdır. Əlbəttə, Qəzənfər Paşayevin İraq-Korkük türkmanları ilə bağlı tədqiqatları o qədər əhatəlidir ki, hətta bu tədqiqatlardan təriçilər də, etnoqraflar da, habelə, iqtisadçılar da yararlanıb. Amma osas odur ki, Qəzənfər Paşayev osas missiyani himişə öndə görmüş və bu sahədə qələm çalmışdır. Səhəbə onun ədəbi missiyasından gedir. G.Pənah Qəzənfər Paşayevin mahir və fədakar tədqiqatçılarından olduğu üçün İraq türkmanlarının yaddaş baxımından Azərbaycanla bağlılığı təsdiq edən bütün məqamları diqqətdə saxlayır. Oxşar topominik adlar, eyni yer-yurd adları, tarixi abidə, məkan ünvanları... bütün bunlar onu göstərir ki, siyasilər aranı nə qədər kəssələr də, sərhədlər qoysalar da, insanlar öz yaddaşlarının içərisində bağlılıq, birləşmə motivlərinə müqəddəs bir emanet kimi qoruyub saxlamışlar. Onu da qeyd edək ki, İraq türkmanlarının sayı heç də az deyil. Bütün repressiyalara, qadağalara, dil məhdudiyyətlərinə baxmayaraq, türkman olduğu ilə fəxri edən 2 milyondan çox soydaşımızın yaşatdığı mənviyyat sərvətlər həm də bizimkidi. Gülxani Pənah tədqiqatın bu yerində diqqəti məxsusi olaraq yer, yurd adlarına yönəldir. Bununla dilləri dilimizdən forqlənməyən soydaşlarımızın yaşayış yerləri, məkanları haqqında da bizado təsəvvür yaradır: "Q.Paşayevin böyük elmi fəaliyyəti həmisi ziyanlarımıza, alınlırimizin diqqət mərkəzində olub. Q.Paşayev Azərbaycan ədəbiyyatı sahəsində bəlkə də yeganə alim, tədqiqatçıdır ki, ana təlimizdən qopan Korkük ədəbi mühitiñ dair geniş, əhatəli tədqiqatlar apardı. "İraq Respublikasının xəritəsində - ölkənin simalında Şirvanşah galasına, Qız galasına rast gəldikən təcərünlənməyin. Axi bu kiçik elətin da Şirvanşah galası, Qız galası var. Böyük Füzulinin azəri dilində yazmasına qol-qanad verən, onu qidalandıran da bu elat olmuşdur". Korkük vilayətində yerləşən, "Türkman" adlanan, dilimizdə dənizən bu xalqın "tarixin təlatümörönə, burulğanlarına dəyərək" gedib oraya çıxdığı. "Korkük, Ərbil, Altun Köprü, Qara Top, Tiləfər, Tuz Xurmata, Təzə Xurmata, Dağıq, Kifri, Məndəli, Xanəqin, Tisin, Cəfərli və ..." kimi şəhər, qəsəbə, 64-a yaxın bayat kəndlərində yaşadıqları, saylarının 2 milyon yarımla olduğu göstərilir. Dilləri Azərbaycan dilindən forqlənmir". Bir xalqı assimiliyasiya etməye çalışan

həkim qüvvə yaxşı bilir ki, onun osas güc mənbəyi dildir. Ona görə də dili unutdurmaq, yaddaşı manqurlaşdırmaq üçün on müxtəlif üsul və vasitələrdən istifadə olunur.

Qəzənfər Paşayevin Azərbaycana daşıdığı monovi sərvətlər xəzinəsi göstərir ki, dil nə qədər tozyıqlorə mərəz qalsa da, osas enerjisini, yoni odunu, közünü qoruyub saxlaya bilib. Əlbəttə, bunun üçün yaddaşa yaşayan monovi sərvətlər osas saxlanca yeri, xəzinə rolü oynayıb.

G.Pənah da tədqiq etdiyi alimin yaradıcılığına istinadən qeyd edir ki, İraq türkmanlarının dili zaman-zaman basqlara uğrayıb. O, bu basqlara davam gətirə bilən dilin qoruyucusu kimi görkəmli şairlərin adalarını sadalayır: "Korkük azərilərinin dövlət dili ərəb dili olduğuna görə öz dillərindən qızış, jurnal, kitab çap etmələri cətindir" - deyən tədqiqatçı yarı ərəb, yarı türkəcə nəşr olunan "Qardaşlıq" jurnalı vəsitsiyle yazıçı və şairlərini tanıdığını qeyd edir. Korkük də Məmməd Əsəd, Nihad Ağqoyunlu, Seyid Mahmud, Abdulla Səfi, Hicri Əddə, Mustafa Gök Qaya, Məmməd Sadıq, Əsəd Naih, Əbdülləhəq Bayatlı, Nəsrin Ərbil, Salah Növrəx, Əbdüllətif Bəndəroğlu kimi gözəl şairlərin fəaliyyət göstərdiyini deyir". Əlbəttə, bu adalar biz demək olar ki, Qəzənfər Paşayevin tədqiqatlarında oxumuşuq. Onların yaradıcılığı, əsərləri haqqında da məhz onun tədqiqatlarından məlumatlanmışdır. G.Pənah da bəb böyük sonətkarların adlarını ona gərə bilo sıralayır ki, tədqiqatının iki böyük ada arasındaki xidmətinin miqyası bütün aydınlığı ilə görünsün. Əlbəttə, İraqın Mədəniyyət naziri olmuş şair Əbdüllətif Bəndəroğlunun adını da bu sıradə görməyimiz bizdə xüsusi forəh hissi doğurur, çünki o, Azərbaycanın böyük dostu idi. Dostum Əli Rza Xələfi özünün "Meyar" kitabında Əbdüllətif Bəndəroğluna həst edilmiş qeydlərində bu görkəmli sonətkarın mənviyyatını kifayət qədər işiq salmağa çalışmışdır: "Müasir Şərq mənviyyatının on görkəmli nümayəndələrindən biri, böyük mətbuat xadimi, məşhur folklor araşdırıcı, Azərbaycan-türkman ədəbi əlaqələri üzrə nüfuzlu mütəxəssis, müasir İraq hökumətində nazir vəzifəsi tutan Əbdüllətif Bəndəroğlunun böyük, xüsusi diqqət yetirilməli olan rütbələrindən biri də bizim sizimiz, türkman - Korkük bəzədən qədər oraya çıxdığı. "Korkük, Ərbil, Altun Köprü, Qara Top, Tiləfər, Tuz Xurmata, Təzə Xurmata, Dağıq, Kifri, Məndəli, Xanəqin, Tisin, Cəfərli və ..." kimi şəhər, qəsəbə, 64-a yaxın bayat kəndlərində yaşadıqları, saylarının 2 milyon yarımla olduğu göstərilir. Dilləri Azərbaycan dilindən forqlənmir". Bir xalqı assimiliyasiya etməye çalışan

Səhər saat 10-dur. Professor Qəzənfər Paşayevin tamşə səsi telefonda eşidilir:

-Əbdüllətif Bəndəroğlu Azərbaycana gəlib. O, çox istəyir ki, sizin redaksiyada qızış müddətdən qonaq olsun.

Gözənləməz xəbər deyəşən məni şoka salır. Bir neçə dəqiqə nitqim tutulur:

-Necə Əbdüllətif Bəndəroğlu? - Axır ki, özümü əla atıb təcəübümə bildirirəm. Professor təmkinini pozmadan, mənim təcəübümə təcəübümədən cavab verir:

-Bəli, bəli, sənin haqqında hörmətlə danışdıq Əbdüllətif Bəndəroğlu.

Bircə anda qızış də, yazağım materialıllar da, məni gözləyən səhifələr da yadimdən çıxır:

-Çox xoş golib, səfa götürüb Əbdüllətif Bəndəroğlu. O, bizim yaddaşımızın ofşorudur. Sizi gözləyirik.

Vadəlaşdırıymış kimi, günorta fasılından sonra öziz qonaqları qarşılayan redaksiya ofşorunda hələdçilik edir. Budur, bütün Türkivədə, İranda, Orta Asiyada məşhur olan, Azərbaycanda da məşhur olmaqdan başqa, həm də öziz olan Əbdüllətif Bəndəroğlu qarşımıdadır. Lap kəhnənin tanış kimi, doğması kimi, dostu kimi, ata-bala kimi qucaqlılaş-görüşdü.

-Əbdüllətif bəy, gözlərimə inanıram, bu, sizsiniz?

Cavab nəzərinə gülmüsünüür: - Bəli, bu mənəm... - Başqa heç bir əlavə, tamışığa lüzüm yoxdur. Çünki Qəzənfər Paşayev onun tədqiqatlarından məlumatlaşmışdır. G.Pənah da bəb böyük sonətkarların adlarını ona gərə bilo sıralayır ki, tədqiqatının iki böyük ada arasındaki xidmətinin miqyası bütün aydınlığı ilə görünsün. Əlbəttə, İraqın Mədəniyyət naziri olmuş şair Əbdüllətif Bəndəroğlunun adını da bu sıradə görməyimiz bizdə xüsusi forəh hissi doğurur, çünki o, Azərbaycanın böyük dostu idi. Dostum Əli Rza Xələfi özünün "Meyar" kitabında Əbdüllətif Bəndəroğluna həst edilmiş qeydlərində bu görkəmli sonətkarın mənviyyatını kifayət qədər işiq salmağa çalışmışdır: "Müasir Şərq mənviyyatının on görkəmli nümayəndələrindən biri, böyük mətbuat xadimi, məşhur folklor araşdırıcı, Azərbaycan-türkman ədəbi əlaqələri üzrə nüfuzlu mütəxəssis, müasir İraq hökumətində nazir vəzifəsi tutan Əbdüllətif Bəndəroğlunun böyük, xüsusi diqqət yetirilməli olan rütbələrindən biri də bizim sizimiz, türkman - Korkük bəzədən qədər oraya çıxdığı. "Korkük, Ərbil, Altun Köprü, Qara Top, Tiləfər, Tuz Xurmata, Təzə Xurmata, Dağıq, Kifri, Məndəli, Xanəqin, Tisin, Cəfərli və ..." kimi şəhər, qəsəbə, 64-a yaxın bayat kəndlərində yaşadıqları, saylarının 2 milyon yarımla olduğu göstərilir. Dilləri Azərbaycan dilindən forqlənmir". Bir xalqı assimiliyasiya etməye çalışan

Müharibənin Allahtı yoxdur. Müharibə Allahtı qəzəbləndən yaxşılaş-pis forq qoymur. Nə vaxt Qəzənfər Paşayevin adı yadına düşürsə, onda Əbdüllətif bəy də yadına düşür.

Qolbimdə bir nigarənlər vardi: Gəroşən, Əbdüllətif Bəndəroğlunun basının üstündən hansı kütləklər əsib? İndi haradadır? Təzə hökumət bildimi ki, o, Korkükün özüdür, türkmandır, bütün İraq mənviyyatının daşıyıcısı olduğu kimi on böyük rəmzi dir.

Əbdüllətif Bəndəroğlu adının bir tərcüməsi də "YURD"dur.

Bizim yaralı yerimiz yurd. Neçə on illər bundan avşarın uğrılı yurdur. Baxı kəm, taleyi kəm yurdur, sən indi haradasan? Yüzlərlə belə sualların var üzüyimdə. Amma Əbdüllətif Bəndəroğluna hansı sualla müraciət edəcəyimi hələ qədrinə kəsdiməmişəm.

Cox istəyirəm ki, o, tez danışın, Korkükün dilinin şirinliyini dadım". Yazıldığı canlı ünsiyyət, obrazın üzbüd illoslu möqamında tomiz dil nümayış etdirməsi göstərir ki, türkman ziyyələrinin nümayəndəsi dilinin varlığını no qədər böyük sədəqətlə qoruyub saxlaya bilib.

Davamı 11-ci səhifədə

Əvvəli 10-cu sahifədə

Dialoqlarda biz Əbdüllətif Bəndəroğluun şirin danışq tərəzini, aydın özünüsfəde imkanlarını tam təsəvvür edə biliyik. Əlbəttə, burada Qozənfor Paşayevin İraq türkmanları ilə azərbaycanlılar arasında qurdugu mənəvi körpünün canlı özünü də görürük. Burası çox doğrudur ki. Əbdüllətif Bəndəroğlu Azərbaycana gəlməkə ulu kökə, ulu yurda nə dərəcədə bağlı olduğunu nümayiş etdirib. Qozənfor Paşayev iso onu Azərbaycanın mödəni mərkəzləri ilə, Azərbaycan ziyalıları ilə tanış etmək, onlarla ünsiyyət qurmaq üçün şərait yaratmaq baxımından sənki əsl fədakarlıq nümayiş etdirir. Bu da onu göstərir ki, hər kəs dilini özünün varlığı hesab edir, bu yolda hər cür çətinliyi dəf etməyə qadır ola bilir.

Mən biliyim ki, Əbdüllətif Bəndəroğluun İraqda, İraq türkmanları arasında Azərbaycanı töblik etmək imkanları çox geniş olub. O, "Yurd" jurnalında, "Qardaşlıq" dörgisində Azərbaycanla bağlı daim məqalələr dərəcədə etdirib. Onu da qeyd edim ki, Əli Rza Xələflinin Əbdüllətif Bəndəroğluuna həsr olunmuş "Tuz xurmatının şirin xurması" adlı yazısı "Yurd" jurnalında dərc olunub və xüsusi coşqu ilə qarşılımb. Bütün bunlar İraq türkmanları ilə azərbaycanlılar arasında yaranan körpünən sayəsində mümkün olub.

G.Pənah Qozənfor Paşayevə həsr olunmuş "Şəxsiyyətlə yaradıcılığın vəhdəti" monoqrafiyasında birmənəli şəkildə İraq türkmanları ilə Azərbaycan arasındaki mənəvi körpünən qüdrətini kifayət qədər aydınlığı ilə təqdim edə bilib.

Bələliklə, sərt Səddam rejimi şəraitində dili yaşadan ziyalılar bununla mənəsbən olduqları etnosun ruhunu da qoruyub saxlaya biliblər. Bu ziyalıların sırasında elələri var ki, Qozənfor Paşayev daha geniş və əhatəli məlumat verir və Gülxani Pənah da ona əsaslanaraq belə məlumatları öz təhlililər ilə çəqədəş ədəbi mühitimizə çatdırır. G.Pənah Əbdülxalıq Bayatlı haqqında Qozənfor Paşayevə istinadən yazar: "Verdiyi məlumatata görə, Əbdülxalıq Bayatlı Kərkük vilayətinin Tuz Xurmatu qazasının Yengicə kəndində doğulub, Türkiyədə ali təhsil alıb (1956-1960), namizədlək dissertasiyasını müdafiə edib, Bağdadda müzəllim işləyib, hədidi yaradıcılığı ilə sevilib. Onun oxucuların çox sevdiyi "Ay həvar" və "Böyük eşq" şeirini nümunə göstirir. Bism oxucularımız üçün da maraq doğuracaq şeirlərin poetik tutumunu diqqəti çökür. "Ay həvar" şeirinə nəzər salaq:

Mövsümlər dəyişikdir,
Kimi qış, kimi bahar.
İnsanlar başqa-başa,
Kimi düşmən, kimi yar.
Niyətlər ayrı-ayrı,
Kimi şərəf, kimi ar.
Ürəklər çeşid-çəsidi,
Kimi geniş, kimi dar.
Qadınlar şəkil-şəkil,
Kimi atəş, kimi qar.
Meyvələr rəngli-rəngli,
Kimi armud, kimi nar.
Ömürlər türli-türli,
Kimi ziyan, kimi kar.
Heyvanlar biçim-biçim,
Kimi quzu, kimi mar.
Bitkilər də rəngarəng.



İnsana bağlar.
Eşqlor var,
Zəhərdən actı,
Amma baş tacı.
Eşqlor var,
Çəşid-çəsidi.
Eşqlərin
Kimi böyük,
Kimisi kiçik.
Amma Kərkükün eşqi
Həpsindən böyük.

Vətən eşqi ilə döyüñən qəlbən səmimi
sədaları ilə zəngin bu misralardan
mehrabı eşq ilə dolu göylərimizi,
verlərimizi tərənnüm edən
Nizaminin eşq fəlsəfəsindən su
götürməyə çalışan sonotkarı görürük".
Əlbəttə, belə həssas motiv, saf eşqin
təbliği insanları bir-birino doğmalaşdırın
ünsiyyətin sevgiyə, məhəbbətə

qəribəm" - deyən lirik şairin anladacağı
çox dərəcləri var sinəsində, qaranlıqdan,
zülmətdən ona bəhs etməsinə istəmir,
çünkü "əzəldən bu zülmət" onun
nəsibidir, çoxdan "hieran meyini" içib,
artıq nə qədər ona istəklərini anlatmağa
çalışsa da "gecdir", çünki "kəndi
yolumu seçmişim, xançı" deyən şairə
"vaz keç məndəm, məni qəribələrə qoş,
təsəlli yox mənə, burax başı boş" -
dedikdə ümidişliyə qapılmış qəlbinin
qüvvəsini, qəmini ifadə etmiş olur.

Nəşrinin bu şeirində qəmən, təsəlliyyə
belə ümidiñ itmiş qəlbən səsini
duryurq. "Aldanmışlıq" şeirində
inqilablar "sellər kimi əsrlər
yxınmadadır, iğidər torpaq kimi torpaqda
yatmadadır", "həyata həyat deyə bir
gözlə baxılmadı" şəhər görən şairə eyni
biçimdə düzütlüb gedən, ömürdən gedən

ADALAR ARASINDA KÖRPÜ YAKUD, QOZƏNFƏR PAŞAYEV VƏ ÇAĞDAS KƏRKÜK ƏDƏBİ MÜHİTİ

Kimi çıçək, kimi xar.
Dordlər də əksik olmaz,
Biri yoxsa, biri var.
Bu dönya çox əcayib,
Mən çəs qaldım,
Ay həvar!

Ziddiyətlər və əksliklər ələminin
real mənzərəsi, yaşıdagımız dünyanın
təzadları, müsbətlərlə mənfiliklərin idarə
olunduğu dünyamın iç üzündən xəbər
tutan insan oğlunun həyəcanları, duygular
və düşüncələri buradadır, "kimi" sözüñə
əlavə olunan mahiyəti ziddiyətlə olan
insan ömrənün təbiətin, cəmiyyətin,
bütövlükə maddi ələmdən konarda
mövcudluğunun qeyri-mümkünlüyü
buradadır. Biri olan, biri olmayı, biri
qolba mələkəm, biri dərd olan insan
əməlləri buradadır. İnsan oğlu, şair,
ürək duygularını beytlərlə tam
mükəmməl, bədi cəhətdən qüvvəli
deyib. Elə deyib ki, qanı-qanımızdan
olanların can duyguları Q.Paşayev kimi

Əbdülxalıq Bayatlı hiss olunur ki,
ruh etibarı ilə lirikdir. Yaradıcılığında da
həyata münasibötini əsasən hissələr ilə
ifadə edir və bu sobobdon do bit onun
şeirlərində insani mənəvi ucalığa
çağıran duyguların çox həssas ifadəsinə
duya biliyik. Əbdülxalıq Bayatlının
şeirləri ürəyo yol tapır. G.Pənah bu
barədə məxsusi olaraq yazar: "Çünki
Əbdülxalıq Bayatlı "Böyük eşq" şeirini
onun ürəyindən xəbər verən ülvi
hissələrə yazıb. Onlar vətən sevgisi ilə
dolu misralardır:

Eşqlor var,
İnsanı dənizə bağlar,
İnsanı dağlar.
Eşqlor var,
Yana-yana
İnsanı

çevriləməsi motivlərinin torənnüümə digər
müəlliflərin da yaradıcılığından, demək
olar ki, əsas xott kimi keçir. G.Pənahın
tədqiqatlarından da göründüyü kimi İraq
türkmanlarının sonot adamları böyük
sevgiyo, anlamına ilahi bir duyu kimi
yanaşmışlar.

Gülxani Pənah Qozənfor Paşayevin
tədqiqatlarında mühüm yer tutan digər
sonotkarların da yaradıcılığını diqqətə
nəzərdən keçirir. Azərbaycan xalq
poesiyasının motivlərindən qidalanın
poetik örnəklərə həssaslıqla güzgü tutur.
O, kərküklü Məhəmməd Sadig və
Nəşrin Ərbil adlı sonotkarların
yaradıcılıq yolunu müxtəsər, amma
kifayət qədər yaddaşda iz buraxan
motivlərlə tədqiqatə colb edir. Bu qısa
qeydlərdən bizim yaddaşımıza həpan
möhətəşəm adlar mənəvi mühitimizdə
yaşarıqlıq haqqı alır. Gülxani Pənah
yazar: "Kərküklü Məhəmməd Sadigin də
"Mən Məcnun, ona Leyla dedilər"
şeirindən olan ülvi məhəbbət, insani
duyguları Q.Paşayevin və onun kimi bir
çox söz xırıldarlarının diqqətindən
yayma bilməz: "Əhli eşq gözlərinə nərgizi şöhər dedilər,
Eşq içində mənə Məcnun, ona Leyli dedilər.

Dordlərə nəşə verən gərdəminə əhli nəzər,
Kimi hüllür, kimi gafur, kimi mina dedilər.

Əhli hal hər birisi ince düşündü, eşqə.
Kimi atəş, kimi şimşək, kimi sevda dedilər.

Gözün aç, heyət ilə bax ki, bu həsrət evinə,
Kimi röya, kimi xülya, kimi dünya dedilər.

Sadiqin can sıxıcı zümzümlü nəğməsinə,
Kimi forjad, kimi əfəqan, kimi şəkər dedilər.

İraq türkmanlarının tanınmış yegane
qadın şairi, 1936-ci ildə Ərbildə
doğulan, Ərbildə təhsil alan, türkman,
ərəb dillərində yazan, heca vəznində və
sərhədşəhərləri ilə tanınan Nəşrin
Ərbilin "Xançı ilə Həsbhal",
"Aldanmışlıq" şeirlərində lirik tutum,
poetik əlmələr, fördi, ictimai, siyasi
motivlər duyluyur. Qurbət elləri gözərək
sirrini vərə biləcək, öz "kəndi yurdumda

gündərin mənəsizligindən şikayətçidir,
qurbət onun qızı sarmış içində "sel kimi
cosar". Göründüyü kimi tədqiqatının
xalq ruhuna, xalq dilinə doğmaliyi ilə
şəqilər müəllifləri möhəz öz dilləri ilə
təqdim edir. Onların şeirlərini diqqətə
çok. Bu şeirlərdə çırpınan canlı dilin
nə qədər müqəddəs bir varlıq kimi sanki
yaşamaq uğrunda mübarizo apardığını
təsdiq edir.

Qozənfor Paşayevin nə böyük
xidmətlərindən biri də odur ki, o həm
öz tədqiqatları, həm də Azərbaycana
daşıyıb gotirdiyi mənəvi sərvətləri ilə
çox geniş əhatəyə malik tədqiqatçılar
nəslini yetirdi. Demək olar ki, əli qələm
tutan də sevdalısı, xalq ruhu ilə yaşıyan
əli bir müəllif yoxdur ki, o, Qozənfor
Paşayevin hom öz tədqiqatlarına, həm
də antoloji məlumatlarına istinadən İraq
türkmanları haqqında öz yazılarını
yazmasınlar. Cəmiyyətin mənəvi
mühitini bu qədər sofrbor etmək hər
kəsə nosib olan keyfiyyət deyil.
Azərbaycanın on görkəmli alimləri
məhəz öz türkmanlarının şairləri
haqqında məlumatları möhəz Qozənfor
Paşayev vasitəsi ilə aldılar, öyrəndilər
və tədqiqatə colb etdilər.

Azərbaycanın görkəmli alimlərindən
biri Tofiq Hacıyev türkman ədəbi
mühitinin on parlaq ulduzuna münasibət
bildirənən yazar, özü də digər görkəmli
İraq-türkman şairlərinin poetik irsinə
də müraciətdən yan keçmir. Bu barədə,
Gülxani Pənahın qeydləri
həssas bir bolədçi kimi düşüncəmizə
iştir salır: "T.Hacıyev türkman ədəbi
mühitinin on böyük nümayəndəsi
Məhəmməd ibn Süleyman Füzuli ol.
Bağdadının adını çoxır. Salah Növrəsin
"Aynada zaman" kitabında şeirlərinin
"məmənəcə müasir" görür: "Formaca
heca da, sərbəst də var və maraqlıdır ki,
bugünkü ərab şeiri mühitində bir dənə
də oruz şeiri yoxdur. Dili xalis
Azərbaycan türkəsidir" - deyir. Bir
şeirini verir:

Övvəli 11-ci səhifədə

Mən inlərəm, bəxtim inlər,
Yalvarışım naşiflədir.
Dizi-dizi keçən günlər
Gör nə həzin qafılədir.

Bu qafılə nə qafılə,
Məsaflər silər, keçər.
Bənim kibi hər qafılə
Gənclik salam verər, keçər.

Hər şeyi aldı, götürdü.
Bayqusundur xarabələr.
Bülbülləri sildi-süpürdü.
Qaldı ögsüz xatırələr.

Q.Paşayevin "Altı il Dəclə-Fərat sahillərində" kitabı böyük maraqlı doğurmış, əsər haqqında, onun ideyaməzən keyifyyətləri ilə bağlı maraqlı yazılar mətbuatda yer almışdır". Bu qeydlərin arasında Qəzənfər Paşayevin məşhur əsərinin adı da çəkilir. "Altı il Dəclə-Fərat sahillərində" kitabı azərbaycanlılar arasında əfsanəvi bir şöhrətlə qarşılandı. Demək olar ki, bütün ölkə bu kitab noşr olunan gündən başlayaraq həmin əsəri mütaliə etdi və bu da məşhur mənəviyyat körpüsünün başlangıcı oldu.

G.Pənah öz tədqiqatında Q.Paşayevin yaradıcılığına xüsusi diqqət yetirən digər alımların də qeydlərinə yer ayırrı. Onların da yazılılarında Q.Paşayevə münasibətin mahiyyəti təhlilər cəlb edilir. Məsələn, Gülxani Pənah görkəmli alim Qasim Qasimzadənin də "Altı il Dəclə-Fərat sahillərində" kitabına necə diqqət göstərdiyini oxuculara məmənnüyyətlə çatdırır: "Q.Qasimzadə bu kitabı "bir ölkə haqqında elmi-bədii-sosiooloji salnamə" adlandırır. O, təkcə İraq deyil, həm də bütövlükdə Yaxın Şərqi mədəniyyəti, ədəbiyyat və incəsənəti barədə tədqiqatçının "mükəmməl biliyi, dərin mühəsahə qabiliyyətini" nümayiş etdirdiyini deyir: "Altıllik sənərlə zəhmətin əbdəlişən səhifələrini nazərdən keçirdikdən Q.Paşayevin şəxsində istedadlı dilçi, ədəbiyyatçunas, tarixçi, etnoqraf alımla, sosiolog və jurnalistlə, on ümədasi da bütün buntları özündə cəmləşdirən, görüb-götürmiş şərqsünas bir müsəhiblə üz-üzə dayanır. Onun böyük maraqla dirlənilən söz-söhbəti, sinədəftəri həm də janrların həməhang kompleksidir: yel qeydləri, içtimai-siyasi icmali, xatirə, oçerk, bədii publisistika, etüd və əhvalat, rəvayət tərzində yazılın fəsillər-səhifələr üslub söküntüsündə gətirir çıxarmır, müvafiq məzmunun tələbləri baxımdan cəzbəci olmaqla təsvir obyekti haqqında bütün təsəvvür oyadır". Bu qeydlərdən sonra biz Gülxani Pənahın tədqiqatında rast gəldiyimiz bütün dəyərləndirmələrin hamisindən bir ziyalı ömrünə vicedə münasibətin şahidi oluruq. Qasim Qasimzadənin də qeydləri məhz Qəzənfər Paşayev mənəvi mühitində səmimiyyətin ifadəsi kimi qarşılanır.


G.Pənahın "Şəxsiyyətlə yaradıcılığın vəhdəti" möqorafiyasında İraq türkmanlarının ən görkəmli ziyalalarından biri Əta Tərzibaşının da adı tez-tez çəkilir. Onun apardığı tədqiqatların dəyəri araşdırılır. Q.Paşayevin Əta Tərzibaşı ilə bağlı tədqiqatlarının mahiyyətinə işq salınır.

G.Pənah Qəzənfər Paşayevi təkəf fədakar alım kimi xarakterizə etmir. O, Qəzənfər Paşayevi həm də bir bilici kimi, bir ziyanı uzaqgörənləyi ilə



ADALAR ARASINDA KÖRPÜ YAXUD, QƏZƏNFƏR PAŞAYEV VƏ ÇAĞDAŞ KƏRKÜK ƏDƏBİ MÜHİTİ

kölpülərin hansı sağlam mənəvi özüllər və üzərində qurulmasını dərk edən bir ziyanı kimi xarakteriza edir. Bu mənəvi Qəzənfər Paşayevin Əta Tərzibaşı ilə yaradıcılığın xüsusiyyəti dəqiqəti cəlb edir. Birmonalı şəkildə qeyd etmək



lazımdır ki, Qəzənfər Paşayev Əta Tərzibaşını İraq türkmanlarının mənəvi atası kimi görür və G.Pənah da elə Qəzənfər Paşayevin bu münasibətini təqribən elə həmin müstəvidə xarakterizə edir.

Tədqiqatlardan görürük ki, G.Pənah Q.Paşayevi ədəbiyyat tariximizin məhz İraq türkmanları ilə bağlı səhifələrinin əsl yaradıcısı kimi təqdim edir. Doğru olaraq bu münasibət bizi də xüsusi ehtiram hissi yaratır. G.Pənah Q.Paşayevin Əta Tərzibaşı ilə bağlı əlaqələrini kifayət qədər geniş aspektde təqdim edir. Maraqlı məqamlarla rastlaşıraq. Tədqiqatda Ə.Tərzibaşı ilə bir məkanın, zamanın on məşhur ziyalalarının adları ilə süslənmiş qeydləri oxumaq oxucuya neinki bilg verir, həm də ona sonsuz zövq bəxş edir:

"Q.Paşayevin böyük xidmətlərindən biri də ədəbiyyat tarixi, folklor, musiqi, incəsənətin digər növürləri ilə bağlı çoxlu sayıda kitabların, məqalələrin müəllifi, türk dünyasında İraq-türkən mədəniyyətinin tanınmış simalarından

təmsilcisinə sevgisindən irəli gəlir. Ə.Tərzibaşı bütün ömrünü mənəvbələrindən qalın mənəvi sərvətlərinə tədqiq etməyə həsr edib. Q.Paşayev də bütün ömrünü bu sərvəti Azərbaycana çatdırmağa həsr edib, üstəlik həm də tədqiq etdir, araşdırır, örtülü tərəfləri üzə çıxarmağa çalışır. Bütün bunları onu göstərir ki, mənəvbələrindən qalın bir hər hansı bir zəhmətdən usanmayacaq, bezməyəcək.

G.Pənahın "Şəxsiyyətlə yaradıcılığın vəhdəti" tədqiqatının "Q.Paşayev və çağdaş Kərkük ədəbi mühiti" hissəsi məxsusi olaraq Ə.Tərzibaşı ilə bağlı qeydlərlə sona çattr. G.Pənah böyük sevgi ilə Q.Paşayevin həm İraq türkmanlarının mənəvi sərvətlərini, həm də ayrılıqla Ə.Tərzibaşının yaradıcılığını Azərbaycan mənəvi mühitindən çatdırmaqdə rolunu xüsusi sevgi ilə təqdir edir. G.Pənah tədqiqatın

biri, İraq türkman folkloru və ədəbiyyatın "müqətədir tədqiqatçısı". "İraq-türkən əllərində neçə-neçə folklorşunas və ədəbiyyatşunas nəşli" yetişdirmiş Əta Tərzibaşının həyatından və folklorşunaslıq fəaliyyətdindən bəhs edən "Əta Tərzibaşının folklorşunaslıq fəaliyyəti" əsərini yazmasıdır. Q.Paşayev onun həyat və yaradıcılığının, alım, ziyan, tədqiqatçı kimi apardığı arasdırmaları gündəmə gətirir, İraq-türkən mədəniyyətinin tərkib hissəsi olan xoysat və manılırları, xalq havalarını, türkülərini, ümumilikdə folklor jarmlarına dair apardığı tədqiqatları arasdırır, bu sahədəki rolunu yüksək qiymətləndirir. Əta Tərzibaşını, Şakir Sabit Zabitin, Məmməd Xursidi, İbrahim Daquzini, Əbdüllətif Bəndəroğlu, İhsan Vəsfini, Süphə Saatçini, Mahir Naqibi, Ərşad Hürmüzlünü, Həbib Hürmüzlünü, Aydin Kərkükü, Mustafa Ziyani, Şəmsəddin Kuzəçini - İraq-türkən folklorunu, ədəbiyyatını həm ölkədə, həm də kənarda layiqincə təmsil edən bu şəxsiyyətləri hərmət və ehtiramla xatırlayan Q.Paşayevin fikirlərini ("Məni İraq türkən folkloruna, onu yaradıb-yaşadanlara belə dördindən bağlayan nədir" göz önungə ilə) olaraq Azərbaycanda İraq-türkən folkloruna xalqın dərin məhəbbəti və doğmaltıq hissi gəlir". G.Pənah Q.Paşayevin İraq türkmanları ilə bağlı tədqiqatlarını xarakterizə edərkən sanki özü də məhütin içərisində daxil olur və həmin ziyalalarla məhz tədqiqatlar vasitəsi ilə mənəvi əlaqəyə girir. Bu əlaqələrin mahiyyətində bir doğmaliq hissi dayanır. Bütün hallarda ziyalaların elmi, mənəvi mühitdə birləşdi tarixin hökmü ilə bir-birindən ayrı düşmüş eyni xalqın müxtəlif hissələrinin də birləşməsi təqdim edir.

Bir sözlə, Azərbaycan xalqı İraq türkmanlarının folklorunu, mənəvi mühitini Qəzənfər Paşayevin tədqimindən sonra sevgi ilə qarşılığı daşıyır. Elə buradaca qeyd edək ki, G.Pənahın

bu hissəsinə elə bu qeydlərə bitirir. "Özüm üçün bir daha kəşf edirəm ki, doğmasını sevməmək mümkün olmadığı kimi, onu unutmaq, ona yad münasibət həsləmək də mümkün deyildir. Başqa bir tərəfdən də düşünürəm: parçalanmağa maruz qalmış xalqın elliçək yaradıldığı sərvət üçün bağlı qapılar, keçilməz yollar yoxdur. Əta Tərzibaşı kimi bu əzəsiz işə ömür həsr edən dəyərlə insanların sayasında nə kəsilən yollar, nə illər mənəvi ayrıliga gətirib çıxara bilməmiş, qismətimizdə düşən cismani ayrılmış olsunmuşdur. Bu, gün kimi aydın həqiqət böyük şəxsiyyət və görkəmli alım Əta Tərzibaşına həsr etdiyim əsərin həməşə hissəsində özünü aşkar hiss etdirir və əsrlər arxasından haray çəkən bu mənəvi birləşmə əbdəyiyyət nəzəməsini oxuyur" elə onun özünü də aid etmək olar. M.Qasimli fikirlərində haqlıdır ki, bu kitabda bir qədirişənəsli hiss olunur: "hiss olunur kia, yazan da, haqqında yazılan da bir mənəviyyat sərfədir. Kitab boyu onların qosa obrayı bir məsləkdaş kimi, vətənsevər, elsevər, yenilməz xalq ruhunun ləyəqətliliyi, əsərlərinə qızılışdır". Q.Paşayev bütün qəlbəylə, şəxsiyyəti ilə ona doğma olan, parçalanmış, torpaqlarının ağrı-acısı sinəsində olan, böyük dühalar yetişdirmiş xalqına millətinə, onun keçmişinə, tarixinə, mədəniyyətinə qırılmaz tellərlə bağlı böyük alım, böyük şəxsiyyət humanist insandır". Doğru qənaətdir. İraq türkmanlarının mənəvi sərvətlər ümminəndən kifayət qədər üzəmək imkani olan bir ziyanı təbət etibarı ilə elə bir xalqın dəyərləri ilə toplig etdiyi mənəvi ucağı zirvəsinə çatmalı idi. Biz birmənalı şəkildə onu da qeyd etməliyik ki, bu gün Qəzənfər Paşayev görkəmli şəxsiyyətin kimi İraq türkmanlarından Azərbaycana gələn yoluñ on böyük bələdçisidir. G.Pənah məhz bu həqiqəti Azərbaycan oxucusuna çatdırmaq mərəməti qarşısına qoymuşdur.